

Könüllülər teatrda fəaliyyətə başladılar



tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi kifayət qədər təcrübə qazanmış, teatrın əməkdaşı Aludə Şəkərovanı tədbir iştirakçılarına təqdim etdi.

Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif və uzunmüddətli layihələr həyata keçirməyi nəzərdə tutur. Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın pərdəarxası fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlə birgə tamaşa hazırlanacaq və teatr mövsümünün yekununda hər bir könüllüyə teatr

Hər zaman uğurlu layihələri ilə fərqlənən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı (ADAMT) bu dəfə də maraqlı təşəbbüsü ilə – teatra, incəsənətə marağı olan gəncləri “Akademik Musiqili Teatrın Könüllüləri” dəstəsində öz ətrafına topladı. Bu addımı ilə ADAMT nəinki teatr aləmində, hətta incəsənətdə könüllülük istiqamətində də ölkəmizdə növbəti bir ilkə imza atdı.

Bu məqsədlə təşkil edilən və müxtəlif ali məktəb tələbələrindən ibarət könüllülərin qatıldığı görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətsünasıq üzrə fəlsəfə

doktoru Əliqismət Lalayev layihənin məqsədini açıqladı. Daha sonra isə yenice yaradılan quruma rəhbərlik edəcək gənc pianoçu – respublikamızda keçirilən bir sıra dövlət əhəmiyyətli beynəlxalq



“2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Akademik

sahəsində təcrübə keçdiyi barədə sertifikatlar veriləcək...

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”